



Allahverdi Eminov

Tənqidçinin şəxsiyyəti, elmin fəziləti, yoxsa alimin qəbahəti?!

"Sənət demədim, barıtını az eylə!"

**M.F.Axundovun
bir pyesindən**

İstərdim yazma bir fabula olaraq yaradıcılığın təbiətin-dən başlayım; çün bu fenomenal məfhum daima sərrini qoruyan möcüzədir. Ona görə ki, proses Allah-Təala ilə yazarın (xüsusilə, şairin) arasında - bağlılığında baş verən bir mübhəm işdir. Əgər şairdən soruşsan belə qəribə (yaxşı mənada) şeiri necə yazdır, axı dünən bütün günü işdə, ya-xud iclasda olmusan, başın qarışq olub, indi şeiri oxuya-san heyrətlənməyə bilmirəm.

Cavab alınmayacaq, izahında yeni yaranma psixologiyasının gedişində susmağa üstünlük verəcəkdir. Əgər şair bu prosesin şərhindən kənardə qalırsa, alim necə dəqiq deyər, yalnız proqnoz iрeli sürər. İlahi vergi, istedad, zəhmət ve sairi dili-ne gətirər. Necə ki, her dəfə yaradıcılıq haqqında danışarkən onun təzahürü olan istedadın fərdi olduğunu təsdiq etmək məcburiyyətində qalırıq və təsdiqləyirik ki, yaradıcılıq həm də şəxsiyyətin xüsusi psixi fəaliyyətinin məhsuludur, Qeyd edək ki, insan fəaliyyəti hansı sahədə olursa-olsun, əgər cəmiyyət üçün gərkliyirsə, deməli, bu fəaliyyətin daşıyıcısı heç də hamiya nəsib olmayan intellektual səviyyəli və emosional ovqatlıdır, onun təxəyyülü bədii-estetik zövq aşışayan fərdi yaradıcılıq fikrinin aktıdır.

Yaradıcılıq olmayan fəaliyyət prosesi enine və dərininə qanun və qanuna uyğunluğun mahiyyətinə nüfuz edə bilməz. Şübhəsiz, bu təfəkkürün tarixi inkişaf mərhələsinə xas olub, onun tükənməz qüvvəsinin yeni əsaslarla daha da cılalayan yaradıcılıq qabiliyyəti şüurunda cəsarətli fikri əməliyyatlar yaranmasına imkan verir. Müasir insanın yaradıcı təxəyyülü gerçəklilikdən ayrılmadan səmərəli produktiv fəaliyyətə daha çox meyllidir.

Yaradıcılıq bioloji təkamül, ictimai inkişaf yolunda formallaşan ideal obrazların və onların vasitəsilə yararlanan inikanın xüsusi formasıdır: alımların dili ile desək "Mənim səmenin yeni forması, yeni idrakin bədii yaradıcılıq forması bizim təcrübələrimizdən, ictimai və fiziki sərbəstliyimizdən, dünyanyanın adamlar və interyerlər ilə yüksənməsindən, elm və texnikanın daxil etdiyi yeni amillərdən irəli gelir".

Yaradıcılığın inkişafında ilk

Polemik söhbət

faza müşahidədir. Bütün düşüncə aktı buradan başlayır və obyektin birbaşa psixikasına təsirini reallaşdırır. Yəni, müşahidəçinin yanaşana və zövqünə uyğun şəkildə onun fantaziyasını "oyadır", müeyyən obrazlar, detallar, situasiyalar və s. yaradır. Müşahidəsiz obyekt qeyri-real attributlarla, rəmzlerle müşahidə olunur. Xüsusilə, əger təxəyyüldə müeyyən yaradıcı hazırlıq, bədii informasiyalar varsa, müşahide yaradıcılığı çağırır, bir növ stimul yaradır. Sənət adamlarının həyatında istənilən belə hadisələr çox baş verir. Məsələn, Lev Tolstoy "Anna Kapenina" romanında Anna obrazını müxtəlif psixoloji-fiziki situasiyalarda vermişdir: Bir vəziyyətde Anna özünün qadınlıq sevinclərini bürüzə verməlidir - yaşa-malıdır. Lakin necə? Yaşaya bilərmi?

L.Tolstoy arvadı Sofiya Andreyevnanın kabinetində oturub, xalatın qolundakı çox qəşəng ağı ipək tikməsinə baxması neticəsində bütöv bir fəsil yaratmışdır. Yazıcının gündəliyindən: "Bu haqda düşünürəm ki, bəzəkləri tikmələri icad etmək insanların ağılına necə gəlir, qadın işlərinin müşahidərinin, düşüncələrinin bütöv bir aləmi burada mövcuddur ki, qadınlar da bunnarla yaşayırlar. Bu çox şən iş olmalıdır, mən də başa düşürem ki, qadınlar onu sevib məşğul ola bilirlər".

Yaradıcılığın təbiətindəki fərdilik, təkrarsızlıq üç cəhətdən karakterikdir:

Birinci yaradıcılığın kommunikativliyidir, yəni bədii yaradıcılığı götürsək, onun əvviləmə, dəyişmə və dərkətmə xüsusiyyətiyle bağlıdır. Filosof E.Lunyeynin fikrincə, bədii yaradıcılıq şəxsiyyətin öz ifadəsi kimidir, sənətkarın insanlarla ünsiyyətə girmə vasitəsidir.

Ikinci bədii yaradıcılıq hələndə deyil, ayrı-ayrı cəhətleriyle yanaşmaqdır. Bu sahədə maraqlı tədqiqatlar aparmış Duyureta bu prosesdə əsas aparıcı olan ideyanı, dünyagörüşünü, ilhamı, xəyalı və s. götürmişdir.

Üçüncüsü beyin informasiyanın qəbuletmə fəaliyyətidir. Bu mərhələdə də informasiya xüsusi rol oynayır.

Yaradıcılıq geniş və dərin şüur aktıdır, konkret istiqamətə də çox bel bağlamır; çünkü bu onun təbiətindən irəli gəlir. Deməli, insanın, xüsusilə yaradıcı şəxsin davranışı qəbul olunmalıdır.

Yaradıcılıq psixologiyası çox maraqlı məsələdir bir neçə rəkursdan, deyək ki, bədii söz ustaları günün hansı saatlarında işləyir və neçə saat məhsuldar fəaliyyət göstərir. Tışə sənətkarları daş-qaya ilə nə qədər əlləşib bir hala gətirirlər. Bəstəkarlar yol gedəndə, musiqiye qulaq asanda, təbiətin seyrinə dalanda dodaqaltı mızıldayırlar, not üçün darixırlar. Və diğər sənət-peşə adamları da bu-na bənzər yaradıcılıq işlə məş-

ğul olurlar. Bəs alımlar necə? Sual həmişə məni düşündür-müşdür. Ve uzun illərdir bu mövzu məni yazar laboratoriyasına aparmışdır, maraqlı detallarla, nüanslarla qarşılaşdırılmışdır, həm canlı ünsiyyətilə, həm də xatirələrin işığı ilə.

V.Hüqo fikri səpələnməsin deyə başını, saqqalını qırıxır, sonra qayçını pəncərədən bayıra atır ki, iki həftəlikə özünü "həbsə" məhkum eləsin.

Romen Rollan yazdığı müd-dətdə arabir royalda çalırmış. O.Balzak gecələr işləyir, yaxın adamların rahatlığını pozurdu.

A.Düma (ata) üçün yazmaq dostlarını şama dəvət etməkdən başlaşmış.

Yenə o sual yarandı: Bəs alımlar necə? Və daha bir sual da səsləndi: Bədii söz sahibi, deyək ki, şair necə, hansı ovqatda və şəraitdə yazırlar elm adamlarından fərqli şəkildə? Şair ilhamsız, poetik fantaziya olmadan yazmaq istəmir (özüne hörmət edənlərdən danışırıq), mövzu təxəyyüldündə dolaşırsa - şəraitdən, gecədən, gündüzdə asılı olmadan - yazır, sinəsini boşaldır. Şair qafiyə barədə düşünmür, ritm də həmçinin, başqa poetik attributlar da eləcə. Alimin işi "fəna" olmasa da ağırdır, ləngərlidir, fiziki dözümlülükü və sairə. Amma bu, ona haqq qazandırırmır, ona ilham, ovqat, məqam lazım deyil. Belə sadə-lövh düşünməzdim. Alim özünü elmə bağlayırsa hissələrdən, ürək çırpıntılarından, mələşət qayğılarından uzaqda dayanır - xeyr! Alim yaradıcılığında da mövzu axtarı, obrazlı düşünmə tərzi, fikrin əvviləyi, söz rəbitəsinin bağlılığı, ideyanın sonluğu və s. mütələq vacib faktordur. Bunların bir alim varlığında birləşməsi hələ elmi əsərin həsilə gəlməsi kimi səciyyələndirilə bilmez. Onun üçün həmin alim fəlsəfi mətiqdən, bədii-estetik zövqdən, daxili-tebii dəyərdən ibarət "üçlük"dən qaynaqlanan fərdi üslub lazımdır. Bu gün ən üzdə olan (!) titullu alımlarımız sanki Dostoyevski demişkən: "Qoqolun "Şinel"indən çıxmışlar. Həqiqətə dodaq büz-məzlər: Alimin öz üslubu ona görə yaranır ki, savadı, dünya-görüşü məhduddur, təsirədüşmə vərdişi yaradıcılığından kənardə qalmır, nədirse, mövzu qane edirse masa arxasına keçməsi qalır. Daha doğrusu, peşəkar alımlarımız mövzu axtarışı üçün nədənsə darixmırlar, bu, mümkün həqiqət o vaxt özünü doğrudar - "köhne" mövzunu yeni biçimdə, yeni ələrdə və fərdi üslubda yazmağa dəyər. Amma görünən nədir: tənqidin elmsizliyi, qeyri-dəqiqiliyi və peşəkarlıqdan uzaqlığı. Yazan yoldaş xatırlamalıdır ki, tənqidin mövzudur: həyat insanı yaradır, insan həyatı yaradır, müeyyən mənada şəxsiyyət konsepsiyası həyat konsepsiyasının bədii inikası, açılması sahəsidir. Nəsimizdə belə yanaşma mövcuddur, amma bir çox tənqidçilər xarici ədəbi-nəzəri problemlərin düsturlarını improvizə etməklə, məqaləsinə qəribə, əyləndirici ad qoymaqla möşğuldur. Və bəzi qəzetlər də belə təlqin pafosluları yazıları məmnunluqla çap edir! Yeni tənqidçi psixologiyası yaranmaqdadır: müxtəlif xarici mənbələrdən keçmiş ədəbi simaların intim, qaranlıq həyatlarını təbliğ etməklə möşğuldurlar. Və başdan, yəni məqalələrinin baş qəhrəmanları L.Tolstoy, F.Dostoyevski, C.Bayron, G.Mapasan, Stendal, E.Zoly, C.Lon-

ədəbi simanın müxtəlif mövzulu əsərlərini müqayisə etməkdən çəkinməlidir. Klassik tənqidçilərimiz (M.Arif, M.Cəfər, Əhə Hüseynov, B.Nəbiyev, Qulu Xəlilov, Ş.Salmanov, Y.Qarayev) iki müxtəlif müəllif romanlarını müqayisə etmiş və konkret qərarlarını vermişlər. Deyək ki, Q.Floberin "Madam Bovari" romanında təhkiyənin və mövzunun vəhdəti təmin olunduğu təqdirdə L.Tolstoyun "Hərb və sülh" əsərində vəhdət pərakəndəliyinin pozulması məsələsini qeyd etmişlər. Deyək ki, eyni mövzudan götürülmüş S.Rəhimovun "Şamo" əsəri Əyyub Abbasovun "Zəngəzur" romanındaki vəhdət məsəlesi. Yaxud, hər iki romanda təhkiye strukturuna müəllif yanaşması.

Tənqidçi nəsr təhkiyəsindən yazırsa təhkiyə məsafəsinin tipləri və növləri konsepsiyasından xəbərdar olmalıdır. Axi, bir "nəsr anlAMI" anlayışı mövcuddur və bu ədəbiyyatşunaslıqda belə təsnif edilmişdir:

1. Sənət əsəri informatik mənbə deyil, obyektdir.

2. Obyekt qismində sənət əsəri müəllifdən ayrı mövcudur.

3. Sənətkardan asılı olmayan obyekt qismində olan əsər üzvi və bütöv struktura malikdir.

Tənqidçi yeni yaranan romanlarda, povestlərdə adı görünənləri yox, həyatın mürekkebliyini və ziddiyətlərini hamarlamayan, insanları cəmiyyətin işığı və qaranlıq cəhətlərini özündə ehtiva edən şəxsiyyəti tiplərini aşkara çıxarmalıdır. Bu gün əsərlərə şəxsiyyət konsepsiyasının cəsareti, birbaşa sözünə deməsi, genç nəslin mövcud gedişle haraya, hansı "uçuruma" getməsi problemi hopməlidir. Yeniyetmələrin və gəncərin özüneqəsdi, intihara cəhd, valideynlərin qarşı sözle və əməli işlər təcavüzü adiləşməkdədir. Bunlar maraqlıdır ki, titullu və nüfuzlu yazıçıların gözü qabağında baş verən proseslərdir. Axi bədii ədəbiyyat dünyasının taleyi üçün məsəliyyət daşıyan bir vasitədir. Axi bu gün dünyada ikitərəfi konsepsiya mövcuddur: həyat insanı yaradır, insan həyatı yaradır, müeyyən mənada şəxsiyyət konsepsiyası həyat konsepsiyasının bədii inikası, açılması sahəsidir.

Nəsimizdə belə yanaşma mövcuddur, amma bir çox tənqidçilər xarici ədəbi-nəzəri problemlərin düsturlarını improvizə etməklə, məqaləsinə qəribə, əyləndirici ad qoymaqla möşğuldur. Və bəzi qəzetlər də belə təlqin pafosluları yazıları məmnunluqla çap edir! Yeni tənqidçi psixologiyası yaranmaqdadır: müxtəlif xarici mənbələrdən keçmiş ədəbi simaların intim, qaranlıq həyatlarını təbliğ etməklə möşğuldurlar. Və başdan, yəni məqalələrinin baş qəhrəmanları L.Tolstoy, F.Dostoyevski, C.Bayron, G.Mapasan,

S.Yesenin, A.Çexov və başqalarıdır. Həmin cizma-qaracların müəlliflərindən soruşmaq gərəkdir: Həmin ədəbi simaların millətinə məxsus tənqidçiləri, araşdırıcıları "qaranlıq" həyatdan belə bu dərəcədə həvəsle yazırlar? Bəs sizə, əzizlərim, ne olmuş ki, cani-dil-dən Bakıda oturub Amerika, rus, fransız, ingilis, ispan və s. ölkələrin yazıçılarından, şairlərindən yeni nəsil oxucularına nəyi aşayılsınız? Men onları qınamıram, onları çap edən mətbuat orqanlarından gileylənirəm. Beləye qalsa özümüzün klassiklərimizin "pərdəarxası" həyatından maraqlı hadisələri axtarış tapın, arxivlərə üz tutun. Məgər bizim klassiklərin özü yollarında "qalmaqallar" olmamış?

Tənqidçilər yaradıcılıq psixologiyası kontekstində çıxış edib yazırlarsa, mövqelərində "Ən yaxşiları" ni fərqləndirməkə məşğul olurlarsa, tərəfkeşlik parametrlərinə güvənlər: bu filan-kəsdir, vəzifə sahibidir, titullara malikdir, çoxcildli seçilən (ya-xud seçilənmiş) əsərləri nəşr edilmişdir və s. Tənqidçi (ədəbiyyatşunas) bir araşdırıcı şəxsiyyət olaraq yalnız sosial yox, eyni zamanda əxlaqi, psixoloji bir fenomenin daşıyıcısidir. Belə bitərəf münasibətlərin ucbatından gənc, nisbetən yaşılı yazıçılarımız - bəs onlar ne üçün ədəbi gündəliyə düşmürələr? Nədir günahları? Birmənali, ştatdankənar tənqidçilərinin yoxluğu, vəzifələrinin olmaması, təvazökarlıqları!

Obrazların daxili aləminin tədqiqi mexanizminin elmi əsasları var, bunun işə sosial-əxlaqi mövzuların açılmasında rolü böyükür, eyni zamanda tənqidçinin mənəvi potensialını üzə çıxarıır. Bütövlükde ədəbi tənqid üçün səciyyəvi olan şəxsiyyət konsepsiyası sənətkarların yaradıcılığında onun yanaşma mövqeyi arasındaki əməkdaşlıqda təsdiq edən şəxsiyyət konsepsiyası sənətkarların yaradıcılığında onun yanaşma mövqeyini arasındakı həm erudit, həm də etik fərqləri nəzərə almaq lazımdır. Belə bir formulada bəllidir ki, tənqidçi şəxsiyyətin ədəbi konsepsiya-sında daha çox ayrı-ayrı yazıçıların, şairlərin yaradıcılığında onun fərdi ifadəsi maraqlıdır.

Məşhur psixoloq P.Anoxinin fikrincə: "Tənqid ədəbiyyatın məhz ümumi koordinatlarını deyil, onları həməhəng olması gözəllik rayihəsini müəyyən etməlidir". Yəni: insanda sosial-mənəvi mahiyətli motivasiya (təhriketmə) onun (insanın) emosional strukturu ilə elə birləşməlidir - cəmiyyətdə baş verən amillər motivasiyanı müəyyən etsin. Deməli, belə bir mövqe ilə ədəbi materiallara, ədəbi simalarla, yanaşan tənqidçi polemikaya girməkdən çəkinməməlidir. Eyni zamanda "ümmi koordinatlar" hesabına gözəllik "rayihəsi" nə meyllilik təccüb doğurmamalıdır.

(ardı gələn sayımızda)